

Mscidlri skmk chdlri v lkd ran thksinin tblii

mumuyyl rann Azrbaycanda casusa ehtiyac var? salam urlu insanlar tbii surtd drk edirlr ki, rann Azrbaycanda qtiyy bel bir ey ehtiyac yoxdur. Amma ndns Amerika kim Azrbaycandan .daha gcl ran dmnlri he vaxt Azrbaycan Respublikas qdr ran casusuc hbs etmyibl



ARANNEWS.COM

Badkubeh -Araz Rstmzad: Btn dnya mslmanlar kimi halisinin mtlq ksriyytini mslmanlar tkil edn Azrbaycan xalq da mscidlri mqdds mkan hesab edrk xsusi hrmtl yanarlar. Bakda yaadm mddtd buna ahid olmuam. Lakin son illrd mslman Azrbaycan Respublikasnda mscid v mdrslr mumiyyl mslmanlara qar qrzli siyast yrdlr. Misal n, halisinin ksriyytini i mslmanlar tkil edn lkd btn tannm i mdrslri balanb, i ruhanilri rlnrk hbs edilib, hicabl agirdlr daima thsil problemi il zlirlr, bir ne mscidin dadlb, namaz qld n idn qovulma hallar v bir ox .bu kimi haqszlqlar qeyd etmk olar

Son gnldr sovetskidki tarixi Hac Cavad mscidinin sklm chdlri v dindar Azrbaycan vtndalar trfindn bu msly etiraz bir daha lkd dindarlara qar qrzli siyastin davam etdiyini gstrir. Yaranm vziyytdn narahat olduunu bildirn Azrbaycan Respublikas Prezidenti Ilham liyev Ysamal rayonu Abdulla ainq ksi 79 nvanna yerln Hac Cavad mscidinin sklmsi trafnda yaranm vziyyti aradrmaq n xsusi komissiyann yaradimas bard taprq verib. Buna baxmayaraq Azrbaycan Prezidentinin ictimai-siyasi msllr zr kmkisi li Hsnov lknin dindar vtndalar v Hac Cavad mscidinin nvanna thqiramiz szlr ildib. Hsnov bu df d bzi mmurlar kimi problemlri hll etmk vzin rana bhtan ataraq hmi olduu kimi sassz olaraq qonu lknitittiham edib. O, Dndarlar tlimatlandraraq mitinq gtirilmi xslr, mscidi is z demikn yondmsiz tikili adlandrb (bu szdn Allaha pnah aparram) Htta qeyri mslman lksind prezident kmkisi n mscid n d kilsy yndmsiz tikili demyib. Grsn n n li Hsnov z hmvtnlrin v lk vtndalarna ran casusu kimi mntiqsiz bhtan atr? mumuyyl rann Azrbaycanda casusa ehtiyac var? salam urlu insanlar tbii surtd drk edirlr ki, rann Azrbaycanda qtiyy bel bir ey ehtiyac yoxdur. Amma ndns Amerika kim Azrbaycandan daha gcl ran dmnlri he vaxt Azrbaycan .Respublikas qdr ran casusuc hbs etmyibl

mumiyyl xatrlatmaq lazmdr ki, Azrbaycan xalqnn mstqillik ld etmkdn sas mqsdrlrindn biri mhz dini sahd lazmi azadlq ld etmk idi. Dediklrimiz sbut olaraq bir ox mhur dindarlarn azadlq hrkatnda itirak v azrbaycanllarn llrind rhmtlik mam Xomeyninin killrini tutaraq ran srhdin trf smimi kild hrkt etmlrini qeyd etmk olar. Demli yaranm problemlrd rann he bir rolu yoxdur v problemin mni hakimiyytin mslmanlara xsusi il ilr qar tutduu qrzli mvqedir